

GÖY ADAMINA VİDA MƏKTUBU

Bəstəkar Razim Paşayevə...

Yazıya başlamamışdan önce açıq şəkildə bəyan etmək istəyirəm:

- ÇOX ÇƏTİNDİ MƏNƏ BU CÜR YAZILARI YAZMAQ. VALLAH, BILLAH ÇOX ÇƏTİNDİ!!!

Ona görə ki, itirdiyim dostdan yazıram... ona görə ki, ayrıldığım könlük sirdaşından yazıram... ona görə ki, güvəndiyim dağdan yazıram... ona görə ki, öz təklənməyimdən yazıram... bir belə adamın içinde yetim qalmağımdan yazıram... Ve bunları yaza-yaza da lap yetimləşirəm, lap təklənirəm. İnsan nə qədər budanar, insan nə qədər göz yaşını içində axıdar... insan nə qədər ürəyini ovcunun içərisində sıxıb dözüb durar. Vallah, bu heç dözmək də deyil. Bu, sadəcə ayaqda qalıb itirdiyinin başdaşını qucaqlamaq üçün verilən bir möhlətdi. Bax, bu möhlətdən yazmağın özü də ağır dərddi...

İndi Razimdən yazıram. Əslində yazıram. Razimi necə tanıdım, necə sevmişəm, necə dostlaşmışam, o məqamın, o anın şəklini çəkirəm. Uşaq başını aşağı salıb karandaşla şəkil çəkdiyi kimi. Heç kimin üzünə baxmadan şəkil çəkirəm, Razimin şəklini. Və mənə elə gelir ki, o, bu dəqiqlik özünəməxsus təbəssümüyle məni özündən ayıracaq və özünəməxsus səsiylə deyəcək:

- Bah attonan, heç bu şəkil mənə oxşamır ki?!

Mütəqə belə deyəcək və mən də onunla razılışacam. Çünkü Razimin şəklini çəkmək mənim gücümüzde deyil. Razimin şəklini Allah çəkib - sevgiylə, musiqiyle və bir də mizrabla. Bax, o mizrabı elə-bele demədim. İlk dəfə mən Razimi elində tar, başısağdı yol gedəndə gördüm. Onda 1979-cu il idi. İndiki kimi yadımdadı, Razim elində tar Füzuli şəhərinin mərkəzi küçəsiyə başısağdı gedirdi. Yanında dayanan rəhmətlilik Vahid Əlifoğlunu görəndə dayandı. Görüşdülər. Mən də görüşdüm. Vahid təecübə üzüme baxdı.

- Razimi tanıdımışsan?

Çiynimi çəkdirim. Və Vahid də özünün o kişi kobudluğuya:

- Ə, sən Razim Paşayevi tanıdımışsan? Ə, onun mahnlarını Zeynəb Xanlarova oxuyub ey!

Tanıdım Razimi! Əslində qiyabi tanıdım Razim Raşayevi ilk dəfə əyani gördüm. Bəlkə də bu mənim həyatımda ilk dırı gördüyüm bəstəkar idi. O birilərini televizorda görmüşdüm. "Araz" qəzetinin redaksiyasının önündəki küçədə gördüm. Beləcə, başladı münasibətlərimiz...

Razim hər səhər qızının əlindən tutub o biri əlindəki tariyla birlikdə həmin küçəni keçib gedirdi. Qızını məktəbe aparırdı. Sonalar öyrəndim ki, onun qəribə bir həyat tarixçəsi var. O, qızıyla birlikdə qalır. O, gül parçası kimi uşağın saçlarını ele hörüb dərəyirdi ki, həmin məsumluğa baxmaqdən doymaq olmurdu. Elə bil ki, qızçıqazın höruklerini hansısa bir peşəkar saç ustası da-

rayıb hörmüdü. Uşağın geyimi o qədər yerdə olurdu ki, sanki onu kimse bəzəyib evdən məktəbə yola salırdı. Bax, beləcə keçib gedirdi həmin küçəni Razim Paşayev. Öncə qızını məktəbə ötürürdü, sonra özü musiqi məktəbinə üz tuturdu...

Bəli, "Araz" qəzetində işlədiyim illər idi. Arabir günorta naharını birlikdə edirdik - Vahid, Razim, mən, hərdən Süleyman Qaradağlı da qoşulurdu bize, Taleh Əliyev də. Hərəmiz öz imkanımıza görə, necə deyərlər, "nemes hesabı" süfrə açırdıq. Razim siqaretən tamam uzaq idi. Sonralar başladı siqaretə yaxınlığı. Xüsusi qəçinqılıqlıda. İçkiyə də o qədər meylli deyildi. Hətta bize hərdən irad da tuturdu. Amma Razimin söhbətinə qulaq asmamaq, onun musiqiyle bağlı bilgilərinə heyran olmamaq mümkün deyildi. İndiki dillə desək, əyalətdə yaşayıb musiqinin qatlarına baş vurmaq hər adamın bacardığı, hər adamın çiyin verdiyi işlərdən sayılır. Amma Razim bütün həyatını musiqiye həsr eləmişdi. Bir an da olsun vaxtını boş keçirmirdi. Qızıyla, onun dərsliyə məşğul olanın sona keçirdi piano-nun arxasına, ya da tari sıxırdı sinəsinə. Hərdən mənə elə gəlirdi ki, Razim öz yaradıcılıq dünyasına çəkiləndə Allahdan başqa hamını unudur və o, bu dünyadan çıxıb gedir. Çünkü mən bir dəfə onun necə işlədiyiini özünün xəbəri olmadan izləmişəm. İnanın ki, musiqinin en ince nöqtələrinə nüfuz etmək üçün onun sıfət cizgiləri də o notlarla birlikdə bir-birini əvəzləyirdi. Gah piano-nun diliñə toxunur, gah stola barmaqlarını səssizcə döyəcləyir, gah tari sinəsinə sıxır, gah da qələmlə vərəqdə nəyisə işarələyir. Hərdən də bütün bunların içərisində onun zülməsini eşitmək olurdu. Və mən görürdüm ki, Razim musiqiyle birlikdə sözü də dirildir, sözü də cilalayıb. Və o, sözə mu-

siqini birlikdə qoyur ortaçıga. Hətta bir dəfə mənə dedi ki, qulaq as, sənin sözlərinə yazdığını mahnını ifa edəcəm. Və başladı. Doğrudur, onun xanəndə, müğənni səsi yox idi. Amma öz musiqisini elə ifa edirdi ki, sanki övladını oxşayırdı, sanki nəvəsinin saçlarına əlini çəkirdi. Və mən onda gördüm ki, Razim mahnı yazanda, musiqi bəstəleyəndə doğrudan-doğruya göy üzünün adımı olur. Göy üzünün adımı isə Yer üzündə çox qala bilməz. Necə ki, Razim qalmadı...

Hə, deyim ki, qəçinqılıqla daha six-six görüşürdük Razimlə. Nəşriyyata gəldi. İş otağında saatlarla dərdləşirdik. Vahidin ölüm xəberini eşidəndə başısalovlu gəlmışdı. İçeri girəndə birə kəlmə demişdi:

- Eşitdiyim xəber doğrudu?

Kirplərimin ucundan hiss etdi xəberin doğruluğunu. Sakitcə kökündən üzülən ağac kimi çökdü kresloya. Və...

- Həə... dedi. Başladı yarpaq tökümü - əlavə etdi Razim.

Həmin gün ancaq Vahiddən danışdıq. Şeirlərini necə yazdığını, necə müzakirə etdiğimizi yadımıza saldıq. Elə bil ki, Vahidin bizi tərk etməsiyle doğmaliğimiz bir az da artdı. Daha doğrusu, bir-birimizdən bir az da bərk yapışdıq. Və bir gün dedi:

- Qaşa, sənin əlli yaşına bir hədiyyəm var. Axşam zəng vurub telefonla deyəcəm.

Doğrusu, gözləmədiyim bir hiss yaşıdım. Axşama qədər vurmuxdum içimdə.



Görəsən, nə hədiyyəsidə bu?! Axır ki, zəng geldi Razimdən. Göttürdüm telefonu. Bircə kəlmə dedi:

- Qulaq as!

Mən də qulaq asdım. Yaqtı Babayeva oxuyurdum. Sözlər mənə tanış gəldi. Bir az da diqqətlə qulaq asdım. Hə, bu mənim sözlərimdi. Mahnı bitdi, yenə Razimin səsi geldi:

- Necədi?

- Çox gözəl, öpürəm səni - dedim.

- Qaşa, sənin ad gününə şeirlərindən ibarət mahnı çələngi hazırlamışam. On mahnı hazırlamışam. Sənə demirdim ki, yubileyinə hədiyyə olsun. Sabah kasetimi də gətirəcəm. Onda ifaçıları da tanıyarsan.

Razim belə dostuydu... Razim belə təmənnasız bəstəkarıydı... Razim belə bir ürəyin sahibiydi...

Sonra redaksiyamızda gelişlərinin birində ev məsələsini dilə getirdi. Kirayelərdə çəkdiyi əziyyəti xatırlatdı. Aqil Abbasdan kömək istədi... Və sonra yenə mənə zəng vurdum. Özü də bu zənglə ayrılığımızın arasında heç 40 günlük məsafə yoxdu. Zəng vurdu və dedi:

- Qaşa, Səyyad Əlizadə sənin sözlerinə klip çəkdirib. Yutuba daxil ol, orda paylaşıl, görecəksən!

Tələsik açdım və baxdım. Musiqisi Razim Paşayevinə olan "Mən səni sevməkdən doya bilmirəm" mahnısını Səyyad Əlizadə ifa edirdi. Çox gözəl alınmışdı. Təkrar onu

aradım. Təşəkkür etmək istəyəndə özünəməxsus ərkək:

- Səyyada zəng vur! - dedi. Biz qardaşq. Dediyi etdim və Səyyad Əlizadəyə zəng vurub təşəkkürüm bildirdim...

Ötən şənbə günü, yəni yanvarın 13-də zəng vurmuşdu mənə Razim. Telefonla danışdıq. Razilaşdıq ki, 1-ci gün, yəni yanvarın 15-də redaksiyada görüşək. Evlə bağlı danişacaqdıq. Amma...

Amma yanvarın 14-də gece yarısı yuxum ərşə çəkilmişdi. Feysbükdə əlleşirdim. Səyyad Əlizadənin paylaşmasını gördüm. Üzüçü bir xəbəri ürəkağrısı ilə yazmışdı. Oxudum və göz yaşlarını tutma bilmədim. İçimdə bir damcı ümidi var idi. Düşünürdüm ki, bəlkə yanlış xəbərdi. Səhəri bütün dostları aradım. Razimi tanıyanlara telefon açdım, özünə zəng vurmağa ürək etmədim. Nəhayət ki, Süleyman Qaradağlına təpdim. O da bircə kəlmə dedi:

- Əbülfət, Razim getdi...

Hə, ağır bir kəlməni Süleyman elə ağırlı dedi ki, hələ də o ağırlığın altında dayanıb dura bilmirəm. Və mən elə gələr ki, "Razim getdi" sözüyle elə mən də getmişəm...

Yadına ötən görüşlərimiz birində Razimə içimdə bir şeirin olmasına bağlı etdiyim söhbət düşdü. Razim onda demidi ki, yazarın bu şeiri. Amma sifəsini mənə oxuyarsan. Söz vermişəm. Razimdən sonra bitirdim o şeiri. İndi ruhuna oxuyuram onu. Yazmışdım ki:

**Dərdimi çıxartdım bazar başına
Sadəcə baxdırılar, keçib getdirər...
Hər ölçüsünə, hər yaşına -
Nəyi uyğun bildi, seçib getdirər...**

**O qədər dərd, ələm almışam səndən
Səpilib ömrümə, günümə dən-dən...
Doya bilmədiyim adamlar məndən -
Yamanca tez doyub, köçüb getdirər...**

**Bir vaxt göydə tutan qaş, gözü, himi
Əbülfət, köklənmir dostların simi...
Onlar son damlanı son ümidi kimi -
Kirpikdən süzdürüb, içib getdirər...**

Hə, Razim, xoşuna gəldimi bu şeirim? Oxuya bildimmi sənin üçün? Bilirem, sən heç vaxt iradını deməkdən çəkinməmisən. İndi də piçilda mənə. Nə yerində deyilsə, dəyişim. Dəyişim ki, yanına gələndə utanmayıam. Və bir də ...

Nə isə demək istəyirəm sənə, amma dilim dönmür. Yəqin nə deyəcəyimi artıq özün bilirsən. Vahide salam de! De ki, tək qoyub gəldim. Bax, yadından çıxmasın ha, gələndə soruşacam!

P.S. Razim, həmişə səninə müsahibələr yazmışam. Fikirlərinə mətbuata çıxarımışam. İndi isə sənə məktub yazdım...

Əbülfət MƏDƏTOĞLU